

NAFTALAN: Kurort şəhəri yeniləşmə yolunda



❑ **Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi siyasət, regional inkişaf proqramının müddəalarının ardıcıl gerçəkləşdirilməsi nəticəsində kurort şəhəri Naftalanın da hərtərəfli inkişafı üçün son illərdə önəmli işlər görülmüşdür.**

Ötən il qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi şəhər həyatının bütün sahələrində uğurları təmin etmişdir. 2016-cı ildən Naftalanın da adı xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlər sırasına daxil edilmişdir. Şəhər bu öyüncü göstəriciyə turizmi inkişaf etdirmək, dünya şöhrətli kurort, sanatoriya və sağlamlıq potensialını müasirləşdirməklə nail olmuşdur.

Bütün bunlar barədə bugünlərdə keçirilən ümumşəhər toplantısında geniş söhbət açılmış, nailiyyətləri daha da artırmaq yolları müzakirə edilmişdir. 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən tərəqqi və yeniləşmə strategiyası digər regionlar kimi, uzun illərin problemlərindən əziyyət çəkən Naftalanı da hərtərəfli yeniləşmə və irəliləyiş yoluna çıxartmışdır. Bunu ötən ilin əsas sosial-iqtisadi inkişaf göstəriciləri daha aydın göstərir.

2016-cı ildə şəhər üzrə istehsal və xidmətlərin həcmi 18 milyon 116,7 min manat olmuşdur. Sənaye istehsalı əvvəlki illə müqayisədə 16,8 faiz artaraq

1 milyon 960,7 min manat, kənd təsərrüfatı məhsulları 4,7 faiz çoxalaraq 2 milyon 73,4 min manat təşkil etmişdir. Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində 175,38 hektardan 457 ton taxıl istehsal olunmuşdur. Şəhərdə 7 milyon 321,7 min manatlıq tikinti-quraşdırma işləri aparılmışdır.

İl ərzində işsizliyin azaldılması daim diqqət mərkəzində saxlanılmalıdır. 149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur. Əmək yarmarkasında isə 30 işəxtaran daimi iş tapmışdır. Məşğulluq Mərkəzi 257 nəfəri peşəsinə uyğun işə yönəlmişdir. Orta aylıq əmək haqqı 262,1 manata qalxmışdır.

Humanitar və xidmət sferalarının ahəngdar fəaliyyətinin təmin edilməsindən söhbət açan başçı qeyd etmişdir ki, bu sahələrin gündəlik qayğıları daim diqqət mərkəzində olmuşdur. Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Ötən il şəhərin mədəni həyatı da zənginləşmiş, mühüm tarixi hadisələrə, bayramlara həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitariya-gigiyenik vəziyyətə muntəzəm nəzarət edilməsi, infeksiya, parazitər xəstəliklərin,

qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində zəruri işlər davam etdirilmişdir.

Dövlət proqramlarına uyğun olaraq, şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü xətlər yeraltı ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır.

Hesabatda göstərilmişdir ki, son illər şəhər infrastrukturunun inkişafına da diqqət artırılmış, geniş quruculuq və abadlıq işləri ötən il də davam etdirilmişdir. Başlanılan işlər çərçivəsində uzun illərdən bəri baxımsız qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir. Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır.

Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, 50 min kvadratmetr yeni asfalt örtüyü salınmışdır. Qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Binaların qarşısında söhbətgahlar, basketbol, tennis və uşaq oyun meydançıqları quraşdırılmış, həyətlər işıqlandırılmışdır. Məhəllələrdə 1000-dən artıq çinar, Qələbə parkına 3 mindən artıq ildar şamı əkilmişdir. Özəl nar bağı salınması üçün 200 hektar torpaq

sahəsi ayrılmışdır.

Qurban Namazəliyev adına yaşayış məhəlləsində yeni elektron avtomat telefon stansiyası quraşdıraraq istismara verilmişdir. Köhnə rabitə kabelləri xüsusi örtüklü, müasir standartlara cavab verən yeni optik kabellərlə əvəz edilmişdir. Təmir işləri aparılan çoxmənzilli yaşayış binalarında rabitə xətləri və paylayıcı qutular yenilənərək borularla çəkilmişdir. Ötən il abonentlərə öncədənödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmışdır. Su və kanalizasiya xətlərində baş verməmiş qəza halları qısa müddətdə aradan qaldırılmışdır.

Şəhərdə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni "Avtovağzal Otel" kompleksində tikinti işləri davam etdirilmişdir. Əsaslı təmirinə başlanılmış Əlillərin Regional Bərpə Mərkəzində aparılan tikinti işləri gecikmə ilə icra olunmuşdur.

Məruzəçi daha sonra bildirmişdir ki, Prezident İlham Əliyev 2014-cü ildə Naftalanda "Qarabağ SPA and Resort" otel kompleksinin açılışında ictimaiyyətlə görüşü zamanı şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin qısa müddətdə yerinə yetirilməsi nəticəsində Naftalan nadir müalicəvi xassəli nefti, mülayim iqlimi və burada yaradılan müasir turizm infrastrukturunu ilə daha çox turisti özünə cəlb edir. Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla fəaliyyət göstərən 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzində gün ərzində 2100 nəfərə yüksək səviyyədə xidmət göstərmək imkanı var.

Ötən il Naftalanın sanatoriya-kurort mərkəzlərinə üz tutan yerli və xarici turistlərin sayı son 5 ildəkindən 4-5 dəfə çox olmuşdur. 2016-cı ildə 25 min turist qeydə alınıb ki, bunun da 5200 nəfəri xaricilərdir.

Məruzə ətrafında çıxışlarda ayrı-ayrı sahələrdəki uğurlardan və həllini gözləyən məsələlərdən danışılmışdır.

Qəbul edilmiş qərarda cari ilin hədəfləri əksini tapmış, əminliklə qeyd olunmuşdur ki, 2017-ci il də Naftalan şəhəri üçün uğurlu olacaqdır.

İştirakçılar adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə Naftalana göstərdiyi diqqət və qayğıya naftalanlıların dövlət başçısına minnətdarlığı ifadə olunmuşdur.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri